

## Kredit riski, 30 İyun 2024-cü il tarixinə

| Kredit portfelinin keyfiyyəti             |            | min manatla           |                     |           |           |            |             |             |             |             |             |             |             |                   |               |
|-------------------------------------------|------------|-----------------------|---------------------|-----------|-----------|------------|-------------|-------------|-------------|-------------|-------------|-------------|-------------|-------------------|---------------|
| Kredit portfelinin sektorlar üzrə bölgüsü | Cəmi       | Əsas məbləğ üzrə borc |                     |           |           |            |             |             |             |             |             |             |             |                   |               |
|                                           |            | Carl                  | Vaxtı keçmiş günlər |           |           |            |             |             |             |             |             |             |             |                   |               |
|                                           |            |                       | 1-30 gün            | 31-60 gün | 61-90 gün | 91-120 gün | 121-150 gün | 151-180 gün | 181-210 gün | 211-240 gün | 241-270 gün | 271-300 gün | 301-330 gün | 331-365 (366) gün | 1 il və artıq |
| Kredit portfel, o cümlədən                | 313,778.32 | 267,662.76            | 14,957.08           | 1,530.43  | 900.35    | 158.98     | 297.48      | 83.31       | 142.25      | 45.66       | 86.28       | 367.60      | 43.95       | 24.00             | 27,478.18     |
| -Biznes                                   | 196,933.51 | 168,510.86            | 7,152.44            | 654.49    | 415.40    | 43.25      | 49.44       | 0.00        | 0.00        | 0.00        | 0.00        | 323.59      | 0.00        | 3.56              | 19,780.47     |
| -İstehlak                                 | 72,686.80  | 58,809.60             | 5,324.08            | 707.34    | 368.69    | 115.73     | 248.04      | 66.01       | 142.25      | 45.66       | 86.28       | 44.01       | 43.95       | 20.44             | 6,664.73      |
| -Daşınmaz əmlak                           | 44,158.01  | 40,342.30             | 2,480.57            | 168.60    | 116.26    | 0.00       | 0.00        | 17.29       | 0.00        | 0.00        | 0.00        | 0.00        | 0.00        | 0.00              | 1,032.99      |
| -Digər kreditlər                          | 0.00       | 0.00                  | 0.00                | 0.00      | 0.00      | 0.00       | 0.00        | 0.00        | 0.00        | 0.00        | 0.00        | 0.00        | 0.00        | 0.00              | 0.00          |

## Kreditlərin təminat üzrə bölgüsü, 30 İyun 2024-cü il tarixinə

| min manatla                               |            |            |                              |                 |                               |                              |                               |                                         |
|-------------------------------------------|------------|------------|------------------------------|-----------------|-------------------------------|------------------------------|-------------------------------|-----------------------------------------|
| Kredit portfelinin sektorlar üzrə bölgüsü | Cəmi       | Təminatsız | Nağd vasitə ilə təmin olunan | Qızıl təminatlı | Daşınmaz əmlakla təmin olunan | Daşınar əmlakla təmin olunan | Qarantiyalar ilə təmin olunan | Kredit törəmə alətləri ilə təmin olunan |
| Kredit portfel, o cümlədən                | 313,778.32 | 234,214.59 | 1,531.17                     | 0.00            | 68,900.21                     | 9,132.35                     | 0.00                          | 0.00                                    |
| -Biznes                                   | 196,933.51 | 147,770.12 | 0.00                         | 0.00            | 40,193.76                     | 8,969.63                     | 0.00                          | 0.00                                    |
| -İstehlak                                 | 72,686.80  | 70,648.64  | 1,531.17                     | 0.00            | 344.28                        | 162.72                       | 0.00                          | 0.00                                    |
| -Daşınmaz əmlak                           | 44,158.01  | 15,795.84  | 0.00                         | 0.00            | 28,362.17                     | 0.00                         | 0.00                          | 0.00                                    |
| -Digər kreditlər                          | 0.00       | 0.00       | 0.00                         | 0.00            | 0.00                          | 0.00                         | 0.00                          | 0.00                                    |

Cenk Yüksel

İdarə Heyətinin Sədri

Ramin Səftərov  
Maliyyə Hesabatları və İş  
Təkmilləşdirilməsi departamentinin müdiri

Məsul şəxs: Ramin Səftərov (Maliyyə Hesabatları və İş Təkmilləşdirilməsi departamentinin müdiri)  
Tel: +994 12 490 7799 (8351) / Email: ramin.safteyev@yapikredi.com.az

